



YENİ DƏRS İLİ

Sentyabrın 16-da Xəzər Universitetində yeni dərs ilinin açılış mərasimi oldu. Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə universitetə yeni qəbul olunmuş birinci kurs tələbələri, onların valideynləri, yuxarı kurs tələbələri, universitet rəhbərliyi, professor-müəllim heyəti iştirak edirdilər.

Mərasimi giriş sözü ilə açan Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı müəllim və tələbə kollektivini, xüsusən birinci kurs tələbələrini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı, universitet

haqqında geniş məlumat verdi, əldə edilən nailiyyətlərdən danışdı.

H. İsaخانlı qəbul imtahanlarında ən yüksək bal toplamış tələbələrə tələbə bileti təqdim etdi. Yeni qəbul olunanlar adından Nadir Əlizadə çıxış edərək, seçdikləri Xəzər Universitetində yaxşı mütəxəssis kimi yetişmək üçün əzmlə çalışacağıqlarını bildirdi.

Açılış mərasimi universitet tələbələrinin ifasında konsert proqramı ilə başa çatdı. Tələbələr auditoriyalara dəvət olundular və yeni dərs ili başlandı...





“DÜNYA” MƏKTƏBİ “ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ” MÜSABİQƏSİNİN QALIBIDIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” 6 avqust 2013-cü il tarixli cərəncamı ilə müsabiqədə müvəffəqiyyət qazandıqlarına görə qalib hesab edilərək mükafatlandırılmış 50 ümumtəhsil məktəbi arasında Xəzər Universitetinin “Dünya” məktəbi də vardır.

Özəl məktəblər arasında yalnız Xəzər Univer-

sitetinin “Dünya” məktəbi ən yaxşılar sırasına daxil olmuşdur!

Qalib məktəblərin hər biri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır.

“Dünya” məktəbinin müdiriyyətini, müəllimlərini, şagirdlərini və onların valideynlərini, həmçinin Xəzər Universitetini təbrik edirik!

Daha böyük uğurlara doğru! Hər gün, hər saat mükəmməlliyə doğru!

“DÜNYA” MƏKTƏBİ AZƏRBAYCANDA ANALOQU OLMAYAN ÜMUMİ TƏHSİL VERƏN TAM ORTA MƏKTƏBDİR



Burada intellektual, kulturoloji, aksioloji keyfiyyətlərə yiyələnmiş müasir gənclər yetişdirilir. Məktəbdə hökm sürən intizama, davranış normalarına riayət mədəniyyəti, öyrənci azadlığı, müstəqilliyi və təşəbbüskarlığı, xeyriyyəçilik, humanizm, əxlaqi-mənəvi dəyərlərin təcəssümü öyrənciləri ləyaqətli Vətən övladı kimi hazırlayır. İBO dünya sistemində təhsil, beynəlxalq hüquq və imtiyazlar bərabərliyi onları dünyanın ən inkişaf etmiş ölkələrində təhsil ala, işləyə bilən dünya insanına çevirir.

Mən deyərdim ki, “Dünya məktəbi” Xəzər Universitetinin dünyaya baxış pəncərəsi, çıxış qapısıdır...

*Professor Əjdər AĞAYEV,
Azərbaycan Təhsil Şurasının sədri*



ALİ MƏKTƏBLƏRİN DÜNYA ÜZRƏ YENİ REYTİNQİ

2004-cü ildən bəri dünya ali məktəblərinin “Webometrics” adlı reytingi elan olunur. Bu reyting tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri olan İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de Investigaciones Científicas) aparır. Onlar Stanford Universitetinin və “Google” tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı, professor Ramon y Cajal tərəfindən yaradılmışdır.

2013-ci ilin iyul ayında dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada tanınması əsas götürülərək 21 451 ali məktəb, o cümlədən Azərbaycandan 38 ali məktəb növbəti dəfə öyrənilmiş, tədqiq olunmuşdur. Nəticədə ali məktəblərin adı açıqlanmış, onların hər birinin tutduğu yer elan olunmuşdur.

Yüksək liqada (ilk 1/3) Azərbaycandan iki universitet - Bakı Dövlət Universiteti və Xəzər Universiteti yer almışdır.

Dünyanın ən yaxşı 1650 kitabxanası arasında Azərbaycandan yalnız Xəzər Universitetinin kitabxanası seçilərək, dünya üzrə 1040-cı, Avropa üzrə isə 477-ci yerdədir.

BDU və Xəzər Universitetindən sonra gələn Azərbaycan Diplomatika Akademiyası ilk onminliyə daxil olmuşdur. Geniş məlumatla bu linkdə tanış ola bilərsiniz: <http://www.webometrics.info/>



2013-cü ilin sentyabr ayında QS ali məktəblərin dünya üzrə yeni reytingini açıqlamışdır. Xəzər Universiteti dünya universitetləri arasında 651 -700-cü sırada yer alıb. Xəzər Universiteti, həmçinin, xarici tələbələrin sayına görə 393, xarici professor-müəllim heyətinin sayına görə 283 və müəllim - tələbə sayının nisbətinə görə 338-ci yerdədir. Ətraflı məlumatı bu linkdə əldə edə bilərsiniz:

<http://www.topuniversities.com/universities/khazar-university/undergrad#rankings>.

UNIVERSİTET XƏBƏRLƏRİ



TƏLƏBƏ MƏCLİSİNİN PREZİDENTİ SERBİYADA



İyulun 5-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Serbiya Universitetlər Birliyi (SKONUS) arasında imzalanmış niyyət protokolu əsasında sentyabrın 2-10-da müxtəlif universitetlərin tələbə gənclər təşkilatlarını təmsil edən 5 nəfərdən ibarət nümayəndə heyəti Serbiya Respublikasında səfərdə olmuşdur. Xəzər Universitetini Tələbə Məclisinin Prezidenti Aysel Tağıyeva təmsil etmişdir. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Azərbaycanın Serbiyadakı səfirliyində olmuş, onlara səfirliyin fəaliyyəti və ölkələrarası (Azərbaycan - Serbiya) münasibətlər haqqında məlumat verilmişdir. Nümayəndə heyəti səfirliyin əməkdaşları ilə birlikdə Belqraddın mərkəzi meydanı Taşmay-

danda ümummillə lider Heydər Əliyevin, görkəmli Serbiya yazçısı Milorad Paviçin heykəllərini və NATO qüvvələrinin Belqradı bombardman etdikləri zaman həlak olmuş uşaqların xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, məşhur alim Nikola Teslanın muzeyində onun həyatı və dünya elminə bəxş etdiyi ixtiraları ilə tanış olmuşlar.

ATGTİ nümayəndə heyəti "Singidunum" və Belqrad Dövlət universitetlərində, Serbiyanın Gənclər və İdman Nazirliyində təşkil olunmuş görüşlərdə iştirak etmiş, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində serbiyalı tələbələr üçün Azərbaycan mədəniyyət gecəsi keçirmişlər.

SERBİYALI TƏLƏBƏLƏR "XƏZƏR" DƏ



Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Serbiya Universitetlər Birliyi (SKONUS) ilə əməkdaşlığı çərçivəsində Serbiyanın Belqrad Dövlət, Niş Dövlət və "Singidunum" universitetlərinin tələbələrini ölkəmizdə səfərdədilər. Sentyabrın 13-də Tələbə Məclisinin təşkilatçılığı ilə serbiyalı tələbələr universitetimizin qonağı oldular.

Onlar əvvəlcə universitetin təsisçisi, Direktorlar və Qəyümlər Şurasının sədri professor Hamlet İsa-

xanlı ilə görüşdülər. Görüşdə prorektorlar Məhəməd Nuriyev, Rafiq Əhmədov, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Tələbə Məclisinin Prezidenti Aysel Tağıyeva və ATGTİ Beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədli iştirak edirdilər. Serbiyalı tələbələrə universitet və təhsil sistemi haqqında məlumat verildi. Sonra qonaqlar universitetin kitabxanası, xalça müzeyi, dərslər otaqları və Tələbə Məclisinin otağı ilə tanış oldular.



AVROPA BİRLİYİ ÖLKƏLƏRİNDƏN OLAN TƏLƏBƏ VƏ TƏDQIQATÇILAR XƏZƏR UNİVERSİTETİNDƏ

Erasmus Mundus mübadilə proqramı çərçivəsində 2013-cü ilin payız semestrində Avropa Birliyi ölkələrinin müxtəlif universitetlərindən olan 6 nəfərdən ibarət tələbə, tədqiqatçı və müəllim heyəti Xəzər Universitetində üç Erasmus Mundus proqramı üzrə təhsil və tədqiqatlarını davam etdirəcəklər.

WEBB Erasmus Mundus Proqramı çərçivəsində Fabienne Bossuyt, Ewa Kowara, Natalia Konarzewska və Delphine Volcke artıq universitetə gəlmişlər. Belçikanın Ghent Universitetinin Siyasi elmlər departamentinin müəllimi Fabienne Bossuyt bir ay müddətində "Eastern and Central European dimension of the European Union's (EU) engagement with Azerbaijan" mövzusunda tədqiqat aparacaq, həmin universitetin Avropaşünaslıq üzrə magistr tələbəsi Delphine Volcke isə iki semestr ərzində təhsil alacaq. Polşanın Varşava Universitetinin bakalavr tələbəsi Ewa Kowara bir semestr ərzində Humanitar və sosial elmlər fakültəsin-

də siyasi elmlər ixtisası üzrə, həmin universitetin digər bir tələbəsi Natalia Konarzewska isə 10 ay ərzində beynəlxalq əlaqələr ixtisası üzrə PhD pilləsində, EUROEAST Erasmus Mundus proqramı çərçivəsində İspaniyanın Valensiya Politexnik Universitetinin beynəlxalq əlaqələr üzrə magistr tələbəsi Andrea Ferri Calatayud 10 ay müddətində təhsillərini Xəzər Universitetində davam etdirəcəklər.

ELECTRA Erasmus Mundus proqramı çərçivəsində seçilən həmin universitetin PhD tələbəsi Carolina Blanes isə Menecment sahəsi üzrə "The knowledge management as a basic competition in the integration and system implantation of quality management in productive units and schools that offer initial qualifications programs" mövzusunda tədqiqatını 10 ay müddətində davam etdirmək üçün noyabr ayında Xəzər Universitetinə gələcək.

ABŞ SƏFİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ NDU-DA



Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Derek C.Hoqan başda olmaqla səfirliyin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində sentyabrın 17-də NDU-da olmuşdur. Rəsmi qəbuldan sonra qonaqlar Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində, "Diplomatiya" kabinetində, kitabxanada olmuş, universitet ərazisini gəzmişlər.

Universitetin elektron kitabxanası ilə tanışlıq, burada yaradılan şərait xüsusi marağa səbəb olmuşdur. Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov məlumat vermişdir ki, bu il kitabxananın binası təmir edilmiş, oxuculara daha yüksək səviyyədə xidmət göstərə biləcək, yeni nəsil texnologiyalarla təchiz olunmuş kitabxana yaradılmışdır. Derek C.Hoqan kitabxananın müasir informasiya-kommunikasiya texnologiyaları quraşdırılmış elektron oxu zalında və digər şöbələrində olmuş, kitabxananın elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş vermək üçün nəzərdə tutulmuş Elektron informasiya köşkü ilə, elektron kataloq sisteminin, kitabların tam mətnli elektron versiyasının hazırlanması prosesi ilə maraqlanmış, İnternet mərkəzində universitetin müəllim və tələbələrinin internetdən istifadəsi üçün ya-



radılan şəraitlə tanış olmuşdur.

Sonra Derek C.Hoqanın tələbələrlə görüşü olmuşdur. Görüşdə dünyada baş verən ictimai-siyasi proseslər, dövlətlərarası siyasi-iqtisadi əlaqələr, Amerika və Azərbaycan arasında diplomatik münasibətlərin inkişafında elm, təhsil sahəsində tərəfdaşlığın rolu, universitetlərarası əməkdaşlığın perspektivi, Azərbaycan və Naxçıvan təəssüratları barədə suallar cavablandırılmışdır.

TƏLİM KURSU UĞURLA BAŞA ÇATDI



NDU-da Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi "Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi" layihəsi çərçivəsində keçirilən növbəti təlim kursu başa çatmışdır. Kursun yekununda NDU-nun rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxış edərək, Azərbaycanda gənc kadrlara göstərilən

yüksək etimaddan, mütəxəssis hazırlığına hərtərəfli dövlət qayğısından bəhs etmişdir. Rektor qeyd etmişdir ki, muxtar respublika rəhbərliyinin tapşırığı və dəstəyi ilə keçirilən təlim kursları regionda yüksək ixtisaslı kadr potensialının formalaşması, bilik və təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Layihənin idarə olunması üzrə təlim kursunun təşkilatçısı olan GRBS Şirkətlər Qrupunun baş direktoru Bəhram Qurbanov qeyd etmişdir ki, rəhbərlik etdiyi təşkilat akkreditasiyalarının sayına görə öz sahəsi üzrə dünyada ilk beşlikdə dayanır, postsovet məkanında isə ilk yeri tutur. Təlim iştirakçıları təlim zamanı layihənin uğurla idarə olunması üzrə beynəlxalq səviyyədə qəbul edilmiş yanaşma və proseduralarla bağlı zəngin nəzəri və təcrübə bilik əldə edərək, gələcəkdə Azərbaycanın sosial-iqtisadi tərəqqisi naminə uğurla fəaliyyət göstərəcəklər. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

ELMI - İNZİBATI ŞURANIN İCLASI



Xəzər Universitetinin Elmi-İnzibati Şurası sentyabrın 6-da universitetin tədris işləri üzrə prorektoru Məhəmməd Nuriyevin sədrliyi ilə cari dərslər ilində ilk iclasını keçirdi. İclasın gündəliyinə əsasən M. Nuriyev universitetdəki yeni təyinatlar və Elmi-İnzibati Şuranın yeni tərkibi haqqında məlumat verdi. Fakültə dekanları İncilab Əhmədov, Cabir Xəlilov, Elza Səmədova və dekan müavini Əlihüseyn Dövlətov məzunlar haqqında məlumat verdilər. Universitetin magistratura, doktorantura və elmi

işlər haqqında siyasəti barədə Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyevin məlumatı dinlənilədi. Gündəlikdəki məsələlər haqqında müvafiq qərarlar qəbul edildi. İclasda, həmçinin cari məsələlər müzakirə olundu.

Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı iclasda çıxış edərək, yeni dərslər ilində qarşıda duran vəzifələrdən danışdı.

TARİX VƏ ARXEOLOGIYA DEPARTAMENTİNİN
ƏMƏKDAŞLARI III BEYNƏLXALQ KİTAB-SƏRGI YARMARKASINDA

Sentyabr ayının 23-25-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Bakı Beynəlxalq kitab-sərgi yarmarkası keçirildi. Sərgidə 25 ölkədən 125 nəşriyyat evi öz məhsulunu təqdim etdi.

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin əməkdaşları da sentyabr ayının 25-də sərgidə iştirak edib, təqdim olunan kitablarla tanış oldular. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının nümayəndələri Rəna Abbasova və Qabil Kazımov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Asəf Rzadə departamentə tarixə aid kitablar və disklər hədiyyə etdilər. Əməkdaşlarımız kitab sərgidə departamentin kitabxanası üçün lazım olan kitabları da əldə etdilər.

ƏMƏKDAŞLARIMIZ LONDONDA KEÇİRİLƏN KONFRANSDA
İŞTİRAK ETMİŞLƏR

Sentyabrın 9-13-də Xəzər Universitetinin İnkişaf üzrə direktoru Raziyə İsayeva və Keyfiyyətin Təminatı Mərkəzinin rəhbəri Lyudmila Sotova "Tələbə dəstək və inkişaf xidmətləri" Tempus layihəsi çərçivəsində Londonda Middlesex Universitetinin təşkil etdiyi seminarda iştirak etmişlər. Tədbir tələbə oriyentasiyası, tələbələrə akademik dəstək, məzunlarla əlaqə və tələbə həyatı məsələlərinin planlaşdırılması və idarə

olunmasında bilik, bacarıq və səlahiyyətlərin genişləndirilməsi üçün layihənin tərəfdaş universitetlərinin heyət üzvlərinin pilot qrupunun təkmilləşdirilməsi üçün təşkil edilmişdi. Konfrans tələbə xidmətləri, karyera, məzunların işlə təminatı, e-təhsil imkanları və 3D virtual mühitlərdə tələbələrin iştirakı və s. mövzularda keçirilmiş seminarlarla, Unihelp şöbəsi və kitabxana ilə tanışlıqla başa çatmışdır.

“ELSEVIER MƏLUMATLAR BAZASI”NIN TƏMSİLÇİSİ XƏZƏR UNİVERSİTETİNDƏ



Xəzər Universitetinin Magistratura, doktorantura və elmi tədqiqat işləri bölməsinin təşkilatçılığı ilə sentyabrın 20-də “Elsevier Məlumatlar Bazası”nın təmsilçisi Altay Saracoğlu universitetin professor-müəllim heyəti və doktorant tələbələri ilə görüşərək, “Beynəlxalq elmi əməkdaşlığın tendensiyaları”(“The International Col-

laboration Trends in Research”) mövzusunda təqdimat keçirmişdir. A. Saracoğlu iştirakçılara elmi məqalələrin işlənməsi və dərc olunması zamanı xarici tədqiqatçılarla əməkdaşlıq qurmağın əhəmiyyətinə dair tövsiyələrini vermişdir.

Tədbirdə universitetin prorektoru professor Məhəmməd Nuriyev iştirak etmişdir.

“QIYMƏTLƏNDİRMƏ NƏTİCƏLƏRİNDƏN İSTİFADƏ”YƏ DAİR TƏLİM KURSU



Xəzər Universitetinin Təhsil Nazirliyinin sifarişli ilə həyata keçirdiyi “İdarəetməyə dair qərarların verilməsi üçün şagirdlərin qiymətləndirmə nəticələrindən və monitoring tədqiqatlarından istifadə” üzrə növbəti təlim kursu sentyabrın 23-28-də Təhsil Nazirliyinin və TQDK - nın əməkdaşları

üçün təşkil olunmuşdur. Təlimi Türkiyədən dəvət edilmiş, tanınmış mütəxəssis, beynəlxalq təlimçi Prof. Dr. Ata Tezbaşaran və Xəzər Universitetinin Təhsil fakültəsinin dekanı Dr. Elza Səmədova aparmışlar.

2014-CÜ İL ÜÇÜN "XƏZƏR XƏBƏR" JURNALINA ABUNƏ ELANI

Xəzər Universitetinin elmi-kütləvi və ədəbi-publisistik nəşri olan "Xəzər Xəbər" jurnalı ayda bir dəfə (avqust ayından başqa) 80 səhifə həcmində və qismən rəngli çap olunur.

Jurnalda Azərbaycan, türk, rus və ingilis dillərində tələbə həyatı, təhsil yenilikləri, elm, sənət, ədəbiyyat, mədəniyyət, turizm və idmana aid müxtəlif materiallar və maraqlı xəbərlər dərc olunur.

2014-cü il üçün "Xəzər Xəbər" jurnalına "Azərmətbuatyayımı" ASC-nin şəhər və rayon mətbuat yayımı şöbələrində, "Qasid" ASC-nin xətti ilə isə aşağıdakı ünvanlarda dekabrın 25-dək abunə yazılmaq olar (1 illik abunə haqqı 22 manat, 6 aylıq abunə haqqı ilin birinci yarısında 12 manat, ilin ikinci yarısında 10 manatdır):

"Azərpoçt" MMC-nin Bakı Mərkəzi poçtu (Üzeyir Hacıbəyov küçəsi, 36), tel.: 493-33-66
1 saylı poçt (İstiqlaliyyət küçəsi, 35, İçərişəhər metrosunun yanı, İqtisadiyyat Universiteti ilə üzbəüz), Tel.: 492-58-40

"Qasid" Açıq Səhmdar Cəmiyyəti (5-ci mikrorayon, Cavad xan küçəsi, 21, Memar Əcəmi metrosunun yanı, Tel.: 493-14-06; 493-16-43

"Xəzər Xəbər" jurnalına, həmçinin, "Metro-Servis" MMC-də abunə yazılmaq olar.
Tel.: 434-01-33; 434-93-01

"Xəzər Xəbər" jurnalını pərakəndə satışda "Metro-Servis" MMC-nin Bakı metropoliteni stansiyalarındakı köşklərindən almaq olar.



Abunə olun! Oxuyun! Bizə yazın!



“HASILAT SƏNAYESİ ÖLKƏLƏRİNDƏ GƏLİRLƏRİN İDARƏ OLUNMASI VƏ İQTİSADI DİVERSİFİKASIYA”



Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi iyulun 4-6-da Crescent Beach otelində “Hasilat sənayesi ölkələrində gəlirlərin idarə olunması və iqtisadi diversifikasiya” mövzusunda növbəti təlimini təşkil etdi. Altı ölkənin – Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Tacikistanın elmi-tədqiqat institutları, universitetlər, dövlət qurumları və media mənsublarının, eləcə də vətəndaş cəmiyyəti təmsilçilərinin 20-dək nümayəndəsinin iştirak etdiyi təlimin açılışında mərkəzin direktoru İnqilab Əhmədov çıxış edərək, təqdim olunan mövzuların aktuallığından, proqramın məqsədi və praktiki əhəmiyyətindən danışdı.

Təlimdə gəlirlərin idarə olunması, təbii ehtiyatlarla zəngin ölkələr üçün makroiqtisadi çərçivələr, suveren rifah fondu, makroiqtisadiyyatın idarə olunması, gəlirlərin submilli səviyyədə bölünməsi, dövlət neft-qaz şirkətləri, iqtisadiyyatın və ixracın diversifikasiyası və onun ölçülməsi, iqtisadiyyatın diversifikasiyasından dayanıqlı inkişafa və s. istiqamətlər üzrə təqdimatlar dinlənildi. İştirakçılar təqdim olunmuş bütün mövzular ətrafında interaktiv müzakirələr apardılar, qruplara bölünərək konkret tapşırıqları yerinə yetiridilər.



MÖVZUSUNDA BEYNƏLXALQ TƏLİM

Təlimin ikinci günü iştirakçılar tərəfindən hazırlanan Rusiya və Qazaxıstanda suveren rifah fondlarının vəziyyəti üzrə təqdimatlar dinlənildi.

Ümumiyyətlə, təlim iştirakçılar tərəfindən böyük diqqət və maraqla qarşılandı. Təlim Gəlirlərə Nəzarət İnstitutu (Revenue Watch Institute, US) mütəxəssislərinin tərtib etdiyi proqram əsasında Azərbaycanın tanınmış ekspertləri tərəfindən aparılırdı.

Təlimin sonuncu günü iştirakçılara xüsusi sertifikatlar və Xəzər Universitetinin hədiyyələri təqdim edildi. Eyni zamanda, Bakı şəhəri ilə tanışlıq məqsədilə qonaqlar üçün xüsusi ekskursiya təşkil olundu.

3 gün davam edən təlimdə iştirakçıların təlimçilər tərəfindən gündəlik qiymətləndirilməsi aparılıb. Qiymətləndirmədə ən yüksək nəticələr nümayiş etdirmiş məzunlar Avrasiya Bilik Mərkəzinin ilin sonunda təşkil edəcəyi ənənəvi "Təlimçilər üçün təlimlər"inə dəvət olunacaq, təlimləri uğurla başa vuran məzunlar Avrasiya Bilik Mərkəzinin təlimçilər qrupuna qoşulacaqlar.





Sentyabrın 17-də UNESCO-nun mənzil qərargahında TÜRKSOY-un, Azərbaycan, Qazaxıstan və Türkiyənin bu beynəlxalq qurum yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə dəyişən Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli-nin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçirilmişdir.

Azərbaycanın əməkdar incəsənət xadimi Əli Usubovun rejissorluğu, Azərbaycanın xalq artisti, professor Ağaverdi Paşayevin dirijorluğu və Qazaxıstanın Karakanda Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən gəlmiş aktyorlar “Arşın mal alan” operettasını göstərmişlər. Onların çıxışı böyük maraqla qarşılanmışdır.

Tamaşada Asya rolunu beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Filarmoniyası xor kapellasının artisti, M. F. Axundov adına Opera və Balet Teaterinin solisti, Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova ifa etmişdir. O, uğurlu çıxışına görə UNESCO-nun diplomu və TÜRKSOY-un təşəkkürnaməsi ilə təltif olunmuşdur.

Həmin tamaşa sentyabrın 13-də Qazaxıstanın paytaxtı Astana və Karakanda şəhərlərində də nümayiş etdirilmişdir.



TEMPUS MUMEENA LAYİHƏSİNİN TƏMSİLÇİLƏRİ UNİVERSİTETDƏ



MUMEENA - Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi layihəsinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olmuşlar. Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov qonaqları qəbul edərək, müasir dövrdə Avropa təhsil sisteminə inteqrasiya və ümumavropa ali təhsil məkanının formalaşdırılması məqsədi ilə NDU-da görülən işlərdən danışdı.

Layihənin koordinatoru, Boyuk Britaniyanın Leeds Universitetinin direktoru, professor Trudie Robertsın, layihənin digər əməkdaşları Anne Maria Reid, Riçard Fuller və Elania Brockun iştirakı ilə növbəti müştərək layihələrin həyata keçirilməsi, muxtar respublikada tibb təhsilinin inkişafı, Avropa tibb təhsilində qazanılan qabaqcıl təcrübənin tətbiqi kimi tərəfdaşlıq məsələləri müzakirə olundu.

Sonra tələbələrlə görüş keçirildi. Görüşdə Trudie Roberts, NDU-nun Pediatriya kafedrasının baş müəllimi, tibb elmləri üzrə fəlsəfə doktoru, layihənin yerli koordinatoru Elmar Rzayev çıxış etdilər. Qeyd olundu ki, MUMEENA layihəsi Avropada Tibb təhsilinin modelini təqdim edir. Layihədə İngiltərə, Niderland, İspaniya və

İtaliyadan olan nümayəndələr təmsil olunur. Universitetin Tibb fakültəsi 2012-ci ildən bu proqrama qoşulub. Tibb fakültəsinin əməkdaşları layihə çərçivəsində Avropanın müxtəlif universitetlərində keçirilən treninqlərdə iştirak ediblər.

Görüşdə dünya səhiyyəsinə baş verən yeniliklər, Avropada Tibb Təhsilinin əsas müddəaları və modeli, magistr, bakalavr səviyyələrində tələbələrin hazırlanması üçün tibbi kurikulum haqda ətraflı məlumat verildi, tibb sahəsində tələbə və təcrübə mübadiləsi ilə bağlı məsələlərdən bəhs olundu. Səfər zamanı qonaqlar Tibb fakültəsində tədrisin vəziyyəti, buradakı maddi-texniki baza, tələbələrin nəzəri və təcrübə bilik səviyyələri ilə tanış oldular.

*Mehriban Sultan,
NDU-nun Mətbuat şöbəsinin müdiri*



“BİLİK GÜNÜ”NƏ HƏSR OLUNMUŞ YIĞINCAQ

NDU-da “Bilik günü”nə həsr olunmuş yığıncaq keçirildi. Yığıncaq universitetin tarixini və inkişaf yolunu əks etdirən filmin nümayişi ilə başladı. Bu il ali məktəbə yeni qədəm qoyan I kurs tələbələrinin iştirak etdiyi tədbirdə rektor, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov qeyd etdi ki, ölkədə intellektual potensiala göstərilən əvəzsiz qayğı NDU-da da öz real inkişafını tapmaqdadır. Vurğulandı ki, universitetin 108 hektarlıq ərazisində tikilən, əsaslı təmir olunaraq istifadəyə verilən tədris korpusları, Tələbə Sosial

Xidmət mərkəzi, Tələbə Evi, idman meydançaları ölkədə və Naxçıvan Muxtar Respublikasında təhsilə, savadlı kadrların yetişməsinə göstərilən yüksək qayğının təzahürüdür. Məqsədyönlü təhsil strategiyasının nəticəsidir ki, Naxçıvanda möhkəm milli əsaslara malik, güclü maddi-texniki bazası olan müasir tipli universitet formalaşmışdır. Rektor 2013-2014-cü tədris ilində universitetə qəbul olunmuş tələbələrə təbrik etdi, yeni dərslərdə hamıya uğurlar dilədi.

Daha sonra, Hüquqşünaslıq ixtisası üzrə 690 balla tələbə adını qazanan Surə Qurbanova, həmçinin 600-dən yuxarı bal toplayaraq Müalicə işi ixtisasına qəbul olan Tamam Seyidli, Beynəlxalq münasibətlər ixtisasının I kurs tələbələrə Rəhim Nəcəfov və İnci Rzayeva çıxışlarında NDU-nun tələbəsi adını qazandıqları üçün qürur duyduqlarını və burada tələbələrə yaradılan şəraitdən layiqincə istifadə edəcəklərini vurğuladılar.

*Mina Qasımova,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı*



“DÜNYA” MƏKTƏBİ



“Xəzər Xəbər” dərgisinin “Dünya” məktəbi üçün əlavəsi

*Materialları “Dünya” məktəbinin müəllimi
Mədinə Karahan çapa hazırlamışdır*



İLK ZƏNG!.. YENƏ DƏ SƏSLƏN, ÜRƏKLƏRİ OXŞA SƏN...

Xəzər Universitetinin “Dünya” məktəbində yeni tədris ilinin ilk zəngi səsləndi. Yenə də məktəblilər əllərində çiçək dəstələri doğma məktəblərinin qarşısına toplaşdılar. Üzlərdə sevinc, qəlblərdə həyəcan yeni tədris ilinə “xoş gəldin” dedilər. Balaca birincilər sinif otaqlarında müəllimləri və yeni yoldaşları ilə tanış oldular, məktəbin onlar üçün hazırladığı hədiyyələri və şagird vəsiqələrini aldıqdan sonra isə məktəbli dostlarının çıxışlarını dinlədilər. Məktəblilərin hazırladıkları “Vals”, “Lələ” rəqsləri, “Dünya məktəbinin himni” təməşalarının zövqünü oxşadı.

Məktəb rəhbərliyi və pedaqoji kollektiv, şagirdlər və valideynlər yüksək nəticələr göstərərək ali məktəblərə daxil olan məzunları təbrik etdilər.

Açılışda Xəzər Universiteti və “Dünya” məktəbinin təsisçisi, professor Hamlet İsaخانlı yeni tədris ilinin başlaması münasibətilə məktəbliləri təbrik etdi, məktəbin uğurlarından danışaraq, perspektivlərindən söz açdı.





